

COĞRAFIYA**UOT 551.509.324****BÖYÜK QAFQAZ VİLAYƏTİNİN ŞİMAL ŞƏRQ HİSSƏSİNƏ
İQLİM DƏYİŞMƏLƏRİNİN TƏSİRLƏRİ****Ə.Ə.HƏSƏNƏLİYEV*, C.S.HÜSEYNOV******* Bakı Dövlət Universiteti****** Azərbaycan Hava Yolları QSC, Azəraeronaviqasiya HHİ
camal_huseynov_88@mail.ru**

Tədqiqat Böyük Qafqaz vilayətinin şimal şərqi hissəsində qlobal iqlim dəyişmələrinin çoxillik yağışlı rejiminə təsirlərini aşkar etməyə yönəlmışdır. Təhlillər zamanı 6 meteoroloji stansiyaların 1991-2016-ci illərdə aparılmış müşahidə məlumatlarından istifadə olunmuşdur. Çoxillik (1991-2016) yağışının müxtəlif göstəricilərinin baza kəmiyyəti (1961-1990) ilə müqayisəli təhlili aparılmışdır. Tədqiqatda çoxilliyə 2 dövr (1991-2004, 2005-2016) üzrə baxılmış və yağışlı miqdarının aylıq, fəsillik və illik dəyişmələri müqayisə olunmuşdur. Tədqiqatın nəticələri kimi vilayətdə son 25 il ərzində çoxillik orta temperatur göstəricisinin dəniz sahilində 13.0°C , alçaqdağlıqda 11.2°C , ortadağlıqda 9.1°C , yüksək dağlıqda 5.4°C olduğu aşkar edilmişdir. Lakin 1961-1990-ci illərlə müqayisədə çoxillik temperatur 0.8°C artmışdır. İllik yağışının miqdarı stansiyalardan asılı olaraq 320-550 mm intervalında olmuşdur. 25 il ərzində yağışlı miqdarda azalma bəzi yerlərdə, hətta 11%-ə təşkil etmişdir. Tədqiqatın nəticələrindən gələcəkdə bu regionda sənaye sahələrinin inkişaf etdirilməsi zamanı istifadə edilə bilər.

Açar sözlər: Anomaliya, evaporasiya, iqlim dəyişmələri, interpolyasiya, konveksiya, korelyasiya, mitiqasiya, norma kəmiyyəti, tendensiya

Son iki əsrədə yer kürəsində antropogen landşaft, texnologiya gündən güñə sürətlə böyüümüş və çoxşaxəli inkişaf etmişdir. Beləliklə, təbii landşaft geri çəkilməyə məcbur oldu və bu gün məhv olmaq üzrədir. İnsan meşələri qırır, dağları qazır və yerin dərinliklərindən dəyərli süxurları gün işığına çıxarır. Bu da təbiətin nizamını pozaraq özünü bərpa prosesini dönülməz yola sürükləyir. Sivilizasiyanın belə dağıdıcı hərəkətləri habelə son illərdə atmosferin qaz konsentrasiyasının pozulmasına gətirib çıxartdı.

Artıq son 30 ildə dünyanın iqliminin sürətlə dəyişməsi və onun dağıdıcı təsirlərinin Yer kürəsinin müxtəlif regionlarında baş vermə arealını genişləndirməsi elmə öz dəlilləri ilə məlumudur [5, 6, 9]. Meşə yanğınları, qasırğa, dolu, quraqlıq, sürüşmə, subasma kimi təhlükəli təbiət hadisələrinin tez-tez təkrarlan-

ması qlobal iqlim dəyişmələrinin ətraflı tədqiq edilməsinin vacibliyini göstərdi. İqlim dəyişmələrinin yaratdığı fəsadların nəticəsi olaraq hər il minlərlə insanın ölməsi və xəsarət alması, ölkələrin iqtisadiyyatına yüksək məbləğdə ziyan dəyməsi qəçiniləz hal almışdır [9]. Yer kürəsinin regionlarından biri olan Cənub Qafqazda da iqlim dəyişmələrinin xüsusiyyətlərinin aşkar edilməsi istiqamətin-də tədqiqatların aparılması vacibdir.

Cənubı Qafqazda Azərbaycan Respublikasının ərazisinin fiziki-coğrafi mövqeyi və relyefinin mürəkkəbliyi baxımından bütövlükdə tədqiq edilməsinə imkan vermir. Bu səbəbdən respublikanı təşkil edən fiziki-coğrafi vilayətlərin və eyni iqlim tipinə malik regionların ayrı-ayrı tədqiqi daha faydalı hesab olunur. Bu məqsədlə ölkənin böyük ərazisini təşkil edən, dənizsahili ovalıqlardan başlayaraq, dağətəyi, ortadağlıq və yüksək dağlıq qurşağını növbəli əvəz etdiyi Böyük Qafqaz vilayətinin şimal şərq hissəsində çoxillik iqlim dəyişmələrinin yağıntı miqdarına təsirinin aşkar edilməsinə ehtiyac vardır. Əvvəl aparılan tədqiqat işlərində iqlimin müxtəlif xüsusiyyətləri araşdırılsa da, 1991-2016-cı illər üçün yağıntı və temperatur rejimindəki anomaliyaların bütövlükdə təhlilinə yer verilməmişdir [2, 4, 6, 8].

Material və metodlar. Tədqiqat Böyük Qafqaz təbii vilayətinin şimal şərq yamacında Milli Hidrometeorologiya Xidmətinin tabeliyindəki Qırız (2071 m), Xinalıq (2049 m), Xaltan (1104 m), Altıağac (1099 m), Quba (550 m), Xaçmaz (27 m) meteoroloji stansiyalarının yağıntı müşahidə məlumatlarının əsasında işlənmişdir. Çoxillik (1991-2016) müşahidə sıralarında riyazi, statistik və kartoqrafik metodların tətbiqi ilə müxtəlif analiz və dəqiqləşdirmələr aparılmışdır. Müşahidə sıralarının bircinsliyi və alınmış nəticələrin statistik əhəmiyyətliliyi Fişer və Styudent meyarları ilə yoxlanılmışdır. Nəticə olaraq cədvəl, histoqram, qrafiklər Microsoft Excel, elektron xəritələr isə ArcGIS program təminatlarının vasitəsi ilə təsvir edilmişdir.

İşin məqsədi Böyük Qafqaz vilayətinin şimal şərq hissəsində yerləşən 6 meteoroloji stansiyaların 1991-2016-cı illər ərzində yağıntı rejiminin dəyişmə xüsusiyyətlərinin tədqiqidir. Buna görə çoxillik (1991-2016) üzrə müşahidə məlumatlarının aylıq, fəsillik və illik miqdarının ortalaşdırılmış göstəricilərinin Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) norma kəmiyyəti kimi tövsiyə etdiyi 1961-1990-cı illərin uyğun göstəricilər ilə müqayisəsi xarakterizə edilmişdir [2,6]. Təhlillərin dəqiqliyinin artırılması məqsədi ilə çoxilliyə 2 dövr (1991-2004-cü il I dövr, 2005-2016-cı il II dövr) üzrə diqqət yetirilmiş, 25 il ərzində dəyişmələrin umumi tendensiyası araşdırılmışdır. Yağıntı miqdarının çoxillik tərəddüd göstəriciləri, temperatur ilə korelyasiyası və fərq integrallının əmsalının hesablanması və s. iqlim dəyişmələrinin ərazidə göstərdiyi təsirləri müəyyənləşdirmək və mitiqasiya məqsədli tövsiyələr təqdim etmək məqsədi gündür.

Müzakirə. Böyük Qafqaz vilayətinin cənub şərq yamacının iqlimi, fiziki-coğrafi mövqeyi, hipsometrik xüsusiyyəti və dənizə yaxın yerləşməsindən asılı olaraq rəngarəngdir. Vilayətin cənub, şimal şərq yamacı və Abşeron ya-

rımadası iqlim xarakteristikaları bir-birdən tamamilə fərqləndiyinə görə vilayətin adı çəkilən bölgələr üzrə ayrılıqda tədqiqi daha məqsədə uyğundur. Tədqiqatda Böyük Qafqaz vilayətinin şimal şərq yamacında qlobal iqlim dəyişmələrinin yağıntı rejiminə təsiri tədqiq edilmişdir.

Böyük Qafqaz dağlarının şimal şərq yamacı ərazisində yarımsəhra-quru çöl (0-100m), bütün fəsillərdə yağıntıları bərabər paylanan, yayı və qışı quraq keçən mülayim-isti (600-1500 m), qışı quru keçən soyuq (1400-2700 m), dağtundra (2700 m-dən yuxarı) iqlim tiplərinin yayılması dənizə yaxınlığı, hipsometrik xüsusiyyəti və hava kütlələrinin təsirindən daimi asılı olmuşdur [1,7]. Şimaldan gələn soyuq hava kütlələri Böyük Qafqazın yüksək dağ silsilələrini aşib keçə bilir. Ona görə də konvergensiya edərək şimal şərq ətəyi ilə cənuba doğru hərəkət edir. Sürətli külək bəzən 20-25m/san sürətə malik güclü qasırğaya çevrilə bilir və Abşeron yarmadasına, dəniz adalarına, neft istehsal edən, insanların yaşadığı dərin dəniz özül qurğularına dağıdıcı təsir göstərir. Belə kütləklər cənuba doğru transformasiya edərək zəifləməyə başlayır. Soyuq aylarda bölgəyə dənizdən gələn isti hava kütlələri dağ yamacları boyu hündürlüyü qalxdıca konveksiya edərək, günün II yarısında yağıntı olmasına şərait yaradır. Məhz belə proseslər ilin isti dövründə son illərdə daha çox təkrarlanan təhlükəli atmosfer hadisələri (dolu, ildirim, göy gurultusu) ilə müşahidə edilir [8].

Təhlillər göstərir ki, 1991-2004-cü illərdə Böyük Qafqaz dağlarının şimal şərq yamacında temperaturun orta illik göstəricisi Xinalıqdə 4.7°C , Qırızda 5.2°C , Xaltanda 8.5°C , Altıağacda 9.0°C , Qubada 10.8°C , Nabrandə 12.7°C və Xaçmazda 12.9°C təşkil etdiyinə baxmayaraq, 2005-2016-cı illərdə müvafiq olaraq 6.3°C , 5.4°C , 9.1°C , 9.6°C , 11.5°C , 12.8°C və 13.5°C -ə kimi artmışdır.

1991-2016-cı illər ərzində orta illik temperatur Xinalıqdə 5.5°C , Qırızda 5.3°C , Xaltanda 8.8°C , Altıağacda 9.3°C , Qubada 11.5°C , Nabrandə 12.8°C və Xaçmaz stansiyasında 13.2°C təşkil etmişdir. Vilayətin şərq yamacında I dövründə temperaturun tərəddüdü 0.5°C olduğu halda II dövründə bu göstərici 2.2 dəfə artaraq 1.1°C -ə çatmışdır. Çoxillik ərzində orta anomaliya kəmiyyəti isə 0.8°C -ə ekvivalentdir.

Tədqiq etdiyimiz dövr ərzində temperatur ilə birgə yağıntı rejiminində tendensiyaları mövcud olmuşdur. Həmçinin çoxillikkə Böyük Qafqaz vilayətinin şimal şərq yamacında yağıntının illik miqdarı stansiyalardan asılı olaraq 320-550 mm cıvarında dəyişərək, orta hesabla 486 mm təşkil etmişdir. Yağıntı düşməsi Xaçmazda 64% soyuq, 36% isti, Qubada 56% soyuq, 44% isti, Altıağac və Xaltanda 48% soyuq, 52% isti, Qırız və Xinalıqdə 37% soyuq, 63% isti yarımdövrə təsadüf etmişdir. Ümumiyyətlə, vilayətin bu hissəsində illik yağıntının 48% soyuq, 52% isti yarımdə düşmüşdür (cədvəl 1).

Yağıntıların fəsil və yarımillər üzrə paylanması

Stansiya	Yağıntı miqdarı, mm					Yağıntı miqdarı, %	
	Qış	Yaz	Yay	Payız	İl	Soyuq, %	İsti, %
Xaçmaz	88	70	46	118	321	64	36
Quba	106	117	109	184	517	56	44
Altıağac	92	156	104	148	500	48	52
Qırız	65	164	161	130	520	38	62
Xinalıq	59	175	179	139	552	36	64
Xaltan	87	145	122	154	508	47	53

Ərazidə çoxilliyin yarımdövrləri ərzində yağıntı rejiminin paylanmasında fərqli tendensiyalar mövcud olmuşdur. Demək olar ki, I dövrdə orta hesabla Xinalıqda 596 mm, Qubada 516 mm, Qırız 512 mm, Altıağacda 509 mm, Xaltanda 504 mm, Xaçmazda 309 mm yağıntı düşməsinə baxmayaraq, II dövrdə yağıntıının miqdarı müvafiq olaraq 505 mm, 518 mm, 529 mm, 489 mm, 513 mm, 335 mm təşkil etmişdir. Belə ki, Xinalıq stansiyasından başqa, yerdə qalan stansiyalarda yağıntıının illik miqdarında artım olmuşdur.

25 il ərzində yağıntıının orta çoxillik kəmiyyəti Xinalıqda 552 mm, Qubada 517 mm, Qırızda 520 mm, Altıağacda 500 mm, Xaltanda 508 mm, Xaçmazda 321 mm təşkil etmişdir. Vilayətin bu hissəsində yağıntıının illik miqdarının varyasiyası aylar üzrə düşən yağıntıının xüsusiyyətlərindən asılı olmuşdur. Orta aylıq yağıntıının miqdarının baza kəmiyyəti ilə müqayisədə çoxilik tərəddüdləri diqqəti cəlb edir.

Aylar üzrə yağıntıının miqdarının 1961-1990-cı illər üzrə eyniadlı kəmiyyətləri ilə müqayisəsinə nəzər salsaq, dövr ərzində yanvar ayında Qubada 0.3 mm və Qırız stansiyasında 1.9 mm artım istisna edilməklə, digər stansiyalarda orta hesabla $0.2 \div 4.3$ mm arasında azalma olmuşdur (cədvəl 2).

Fevralda yalnız Qırızda 0.2 mm cüzi azalma, digər ərazilərdə $0.5 \div 7.5$ mm həddində artım qeydə alınmışdır. Mart ayında Xaçmaz, Quba və Qırızda $0.4 \div 2.5$ mm intervalında artım olsa da, yerdə qalan stansiyalarda $0.7 \div 6.6$ mm civarında azalma müşahidə olunmuşdur. Apreldə bütün stansiyalarda $5.8 \div 31.7$ mm diapazonunda azalma xarakterikdir. Azalma may ayında $5.5 \div 16.1$ m və iyun ayında $2.3 \div 22.4$ mm aralığında bütün stansiyalarda davam etmişdir. İyul ayında tendensiya bir qədər fərqlənmiş, Xaldanta 5.4 mm, Xaçmazda 4.8mm və Qubda 0.9 mm artım olsa da, digər ərazilərdə $0.9 \div 8.3$ mm civarında qeydə alınmışdır. Avqustda Xaltanda 7.7 mm və Qubada 6.0 mm artım istisna edilməklə, digər stansiyalarda $1.0 \div 9.0$ mm intervallı azalma tipik olmuşdur.

**Hidrometeoroloji stansiyalarda
aylıq yağıntı miqdalarının tərəddüdləri (mm)**

Dövr	Stansiya	I	II	III	IV	V	VI	VII	VIII	IX	X	XI	XII	İl
1991-2004	Xaçmaz	-3,0	6,7	-4,4	-5,3	-5,4	-3,2	2,9	-0,4	11,1	10,1	2,4	-9,4	2,2
	Quba	-3,7	6,6	-3,8	-13,6	-10,1	-6,3	-5,8	5,1	11,1	1,8	9,2	3,0	-6,6
	Altıağac	-3,8	7,7	-1,6	-24,1	-1,0	-9,0	-1,7	-4,2	-5,8	0,5	6,1	-1,8	-38,8
	Qırız	-6,0	0,0	-0,5	-19,8	-14,2	-20,2	-14,3	-5,9	14,1	-13,1	9,3	-3,0	-73,6
	Xinalıq	-8,5	3,9	1,6	-0,1	1,6	-3,3	-3,4	-3,6	22,4	-3,6	4,6	-1,6	10,0
	Xaltan	-2,7	3,1	-7,9	-33,7	-4,1	-3,0	3,4	4,0	3,6	-10,1	4,3	-1,5	-44,5
2005-2016	Xaçmaz	3,1	8,3	6,1	-6,2	-5,6	-1,4	7,0	-3,1	-0,1	9,9	-2,6	13,1	28,7
	Quba	4,9	6,7	9,8	-6,6	-22,0	-11,7	8,7	7,1	-1,1	1,8	-2,0	-0,1	-4,5
	Altıağac	1,1	2,1	-0,3	-27,7	-14,2	-6,2	-11,6	-0,6	7,9	0,4	-3,7	-6,4	-59,3
	Qırız	11,1	-0,4	3,6	-11,7	-18,4	-25,0	-1,3	-12,6	5,6	-8,1	0,8	-0,7	-57,1
	Xinalıq	0,3	-1,9	-3,6	-17,8	-22,6	-26,7	1,8	-9,5	8,1	-3,4	-2,3	-3,6	-81,2
	Xaltan	-0,7	-2,5	-5,1	-29,5	-9,2	-20,8	7,6	11,9	18,3	5,8	-4,0	-7,5	-35,5
1991-2016	Xaçmaz	-0,2	7,5	0,4	-5,8	-5,5	-2,3	4,8	-1,6	5,9	10,0	0,1	1,0	14,4
	Quba	0,3	6,7	2,5	-10,3	-15,6	-8,8	0,9	6,0	5,4	1,8	4,1	1,5	-5,6
	Altıağac	-1,6	5,1	-1,0	-25,8	-7,1	-7,7	-6,3	-2,5	0,5	0,4	1,6	-3,9	-48,3
	Qırız	1,9	-0,2	1,4	-16,1	-16,1	-22,4	-8,3	-9,0	10,2	-10,8	5,4	-1,9	-66,0
	Xinalıq	-4,3	1,1	-0,9	-8,6	-10,0	-14,5	-0,9	-6,4	15,5	-3,5	1,3	-2,6	-33,8
	Xaltan	-1,8	0,5	-6,6	-31,7	-6,4	-11,2	5,4	7,7	10,4	-2,8	0,5	-4,2	-40,3

Yağıntıının miqdarı sentyabrdə bütün ərazidə $0.5 \div 15.5$ mm aralığında artmışdır. Lakin oktyabrdə Xaçmazda 10 mm, Qubada 1.8 mm və Altıağacda 0.4 mm artımdan başqa, digər stansiyalarda $0.8 \div 10.8$ mm diapazonunda azalma olmuşdur. Noyabr ayında isə artım yenidən davam edərək $0.1 \div 5.4$ mm ətrafında qeydə alınmışdır. Dekabrdə Qubada 1.5 mm və Xaçmazda 1.0 mm artım olmasına baxmayaraq, digər stansiyalarda $1.7 \div 4.2$ mm intervalında azalma mövcud olmuşdur.


Coxillik ərzində ən yüksək artım Xinalıqda 15.5 mm və normaya nisbətən maksimum azalma Xaltanda 31.7 mm-ə bərabər olmuşdur (cədvəl 2). Göründüyü kimi 1991-2016-cı illərdə yağıntı miqdarında baza kəmiyyətinə nisbətən aprel, may, iyun aylarında azalma, fevral, sentyabr və noyabr ayında isə artım nəzərə çarpacaq dərəcədə olmuşdur.

Yağıntıının illik miqdarı 1991-2016-cı illərdə normaya nisbətən Xaçmazda 14.4 mm artım olmasına baxmayaraq, digər stansiyalarda $5.6 \div 66.0$ mm intervalında azalma ilə səciyyələnmişdir. Coxilliyin yarımdövrlərini təşkil edən 1991-2004-cü illərdə vilayətin şimal şərqində norma ilə müqayisədə yağıntı miqdarında azalma orta hesabla 25 mm, 2005-2016-cı illərdə 35 mm təşkil etmişdir.

Qeyd etmək istərdik ki, Nabran stansiyasının yeni yaranması, müşahidə

sıralarında natamamlığı və norma kəmiyyətinin olmaması tədqiqatın şəffaflığı üçün göstəricilərindən istifadə edilməmişdir. Qırız stansiyası ilə Xinalıq stansiyası eyni hipsometrik xüsusiyyətə malik olsa da, fərqli fiziki-coğrafi mövqelərdə yerləşdiyi üçün temperatur və yağıntı kəmiyyət göstəricilərində müəyyən fərqlər mövcuddur.

Böyük Qafqaz vilayətinin bu hissəsində aylıq tendensiyaları yağıntı miqdarının fəsillik göstəricilərinin paylanması müxtəlifliyin səbəbidir. Bu məqsəd ilə fəsillik tərəddüdlərin göstəriciləri aşağıda verilmişdir (şəkil 1). Histoqramdan da göründüyü kimi, yağıntının miqdarı baza kəmiyyətləri ilə müqayisədə yaz və yay fəsillərində azalma yüksək həddə getməsinə baxmayaraq, əsasən payızda qismən də qışda artım müşahidə edilmişdir. Yazda Xaltan stansiyasında 15mm olmaqla dövr ərzində maksimum azalma olmuşdur. Ən yüksək artım isə payız fəslində 5 mm Xaçmaz stansiyasına aiddir. Beləliklə, qışda Xinalıq və Xaltanda 2.0 mm azalma, Altıağac və Qırızda dəyişmə olmamış, Xaçmaz və Qubada 3.0 mm artım qeydə alınmışdır.



Şək. 1. Yağıntı anomaliyasının fəsillər üzrə paylanması


Yayda bütün stansiyalarda 4.0÷15 mm azalma, yayda isə Xaçmaz sabit, Xaltanda 1.0 mm artım, digər stansiyalarda 1.0÷13 mm aralığında azalma müşahidə edilmişdir. Payız fəslində bütün vilayətdə 1.0 ÷ 5.0 mm cıvarında artım qeydə alınmışdır (şəkil 1).

Yağıntı miqdarının təhlillərində fərq integrallından istifadə edilmiş və qrafikdə varyasiyası verilmişdir (şəkil 2). Aşağıda fərq integrallının hesablanması düstur ilə göstərilmişdir [3]. Burada f_i - fərq integrallı, R_1, R_2, \dots, R_n cari il üçün yağışlı anomaliyası, N - tövsiyyə edilmiş baza kəmiyyətidir (1961-1990).

$$f_i = \frac{R_1 + R_2 + \dots + R_n}{N} \quad (1)$$

Fərq integrallarının təsviri edildiyi qrafik verilmişdir. Burada oxşar

xarakterə malik stansiyalardan yalnız biri seçilmişdir. Verilən çoxillik tendensiyalardan göründüyü kimi, dənizsahili ərazidə yerləşən Xaçmaz stansiyası 2008-ci ilə qədər kiçik amplitudalara malik olsa da 2009-cu ildən etibarən davamlı artım tempinə malikdir.




Şək. 2. 1991-2016-cı illərdə yağıştı miqdarı üçün fərq integrallının evolyusiyası

Qubaya diqqət yetirsək, 1999-cu ilə kimi nisbi stabil olsada, 2000-ci ildən başlayaraq qismən azalma getmişdir. Altıağac stansiyası isə 1994-cü ildən başlayaraq arabir artım olmasına baxmayaraq normaya çatmamışdır və müntəzəm azalma mövcud olmuşdur. Ərazidə Xinalıq stansiyasının integral əyrisi fərqli və yüksək amplituda ilə seçilir. Belə ki, sözü gedən stansiyanın timsalında orta dağlıq ərazisində 2002-ci ilə kimi müntəzəm azalma olsa da, 2005-ci ilə qədər artım və 2006-dan etibarən azalma sürətlə getdiyi görünür (şəkil 2). Belə dəyişmələr göstərir ki, 1991-2016-cı illərdə yağışının miqdarı dənizsahili düzənlik və aşağı dağlıqda artmış, yüksək dağlıqla doğru azalmışdır.

Təhlillərdə, həmçinin temperatur və yağıştı arasında korelyasiya hesablanmışdır [3]. Nəticələrə görə, Qırız və Xaltan stansiyalarında (-0.5) əhəmiyyətli mənfi korelyativ əlaqə mövcuddur. Yəni vilayətin bu hissələrində temperatur arttıkca yağışının düşmə ehtimalı azalır. Digər stansiyalarda isə korelyasiya əlaqəsi (-0.3÷ 0.1) əhəmiyyətsizdir. Xaçmaz, Quba, Altıağac və Xinalıq stansiyalarında temperatur və yağıştı arasında korelyativ asılılığın aşağı olması, yağıştı miqdarının dəyişməsində dənizin mülayimləşdirici və vaxtaşırı soyuq hava kütlələrinin təsirinin olduğunu göstəririr.

Təhlil nəticələrindən əldə edilmiş göstəricilərin ərazidə paylanması və olabilecek qanuna uyğunluğun aşkar edilməsi üçün ArcGIS program təminatının geostatistik analiz alətləri sinifinin IDW interpolasiya modulunda istifadə edilməklə elektron xəritə təsvir edilmişdir (şəkil 3). Elektron təqdimatdan göründüyü kimi, vilayətin cənub şərq yamacının yüksək dağlıq arealından dəniz sahili düzənliklərə doğru yağıştı miqdarının normaya nisbətən tərəddüdləri faiz

(%) ilə verilmişdir. Çoxillik ərzində baza kəmiyyəti (1961-1990) ilə müqayisədə maksimum azalma dağlıq ərazilərdə, hətta 11%-ə qədər qalxmışdır.



Şək. 3. Çoxillik (1991-2016) ərzində norma (1961-1990) ilə müqayisədə yağıntı anomaliyasının paylanması (%).

Dənizsahili ərazilərdə, xüsusən də Xaçmaz stansiyasında 4.6%-ə kimi artım müşahidə edilmişdir. Onu da qeyd edək ki, Xınalıq stansiyasının baza kəmiyyəti mövcud deyil və xəritələşdirmədə heç bir kəmiyyəti nəzərə alınmamışdır.

Xəritədən göründüyü kimi yağıntı miqdarının normaya nisbətən dəniz sahilində artmasına baxmayaraq, dağlıq ərazilərə doğru azalmışdır. Bu proses deməyə əsas verir ki, son 25 il ərzində dəniz üzərində evaporasiya getsə də, rütubətli hava yüksək dağlığa doğru hərəkət etmə gücünə malik olmur və ya sürətli gedən buxarlanma dəniz sahili ərazilərdə doyma halına çataraq yağıntı verir. Buda yerli hava dövranının dəyişdiyindən xəbər verir.

Yazın əvvəlində temperaturun yüksəlməsi vilayətin dağlıq qurşağında daimi donmuşluq və buzlaq sahələrinin vaxtından öncə əriməsi mənbəyini dağlardan götürən çaylarda vaxtından öncə qısamüddətli bol sululuğun yaranmasına və yayda isə ərimə zonasının azalması, evaporasiyanın artması ilə quraqlığın yayılmasına gətirib çıxaracaqdır [1, 4, 5, 6].

Nəticə. Büyük Qafqaz fiziki-coğrafi vilayətinin şimali şərq hissəsində yerləşən hidrometeoroloji stansiyaların yağıntı miqdarı və temperatur müşahidə məlumatlarının əsasında aparılan təhlillərdə aşağıdakı nəticələr aşkar edilmişdir:

1. 1991-2016-cı illər ərzində temperaturun orta illik göstəricisi dəniz sahili düzənliklərdə 13.0°C , alçaq dağlıqda 11.2°C , ortadağlıqda 9.1°C , yüksək

dağlıqda 5.4^0C təşkil etmişdir.

2. Vilayətin bu bölgəsində 1991-2016-cı illərdə temperaturun orta kəmiyyəti baza göstəricisinə nisbətən 0.8^0C ($0.7-1.0^0\text{C}$) artmışdır. Temperatur anomaliyası 1991-2004-cü illərdə 0.5^0C , 2005-2016-cı illərdə 1.1^0C olmaqla 2.2 dəfə artmışdır.

3. Yağıntının orta illik miqdarı dənizsahili düzənliliklərdə 321 mm, alçaq-dağlıqda 517 mm, ortadağlıqda 504 mm, yüksək dağlıqda orta hesabla 536 mm səciyyəvi olmuşdur.

4. Çoxillik ərzində yağıntı tərəddüdü Xaçmaz stansiyasında artım, digər stansiyalarda norma ilə müqayisədə 11%-ə qədər azalma ilə müşahidə edilmişdir.

5. Yağıntı və temperaturun korelyativ əlaqəsi Xaltan və Qırız stansiyalarında əhəmiyyətli mənfi asılılığa (-0.5) malikdir. Lakin digər stansiyalarda cüzi ($-0.3 \div 0.1$) korelyasiya mövcuddur.

6. Büyük Qafqaz vilayətinin şimal şərq hissəsində yağışlarının 52%-i ilin isti, 48%-i soyuq yarımdövrdə düşmüştür.

İqlim dəyişmələri bölgədə relyefin hipsometrik xüsusiyyətlərində asılı olaraq, xüsusən isti yarımlı güclü inkişaf edən konveksiya proseslərinin pozulmasına gətirib çıxaracaqdır. Temperatur anomaliyalarının davam etməsi ildirim, dolu kimi təhlükəli atmosfer hadisələrinin təkrarlanmalarının sürətlənməsinə və baş vermə vaxtının sürüşməsinə səbəb ola bilər. Qlobal iqlim dəyişmələri belə tempətdə davam edərsə, mart ayında havanın temperaturunun yüksəlməsi vegetasiyanın sürətlənməsinə, aprelədə kəskin soyuqların düşməsi kök və gövdənin ziyan görməsinə, leysan yağışları düşən dənizsahili rayonlarda yığım vaxtı məhsulun tələf olmasına gətirib çıxaracaqdır. İstiləşmə artan bölgədə isə quraqlığın genişlənməsi sürətlə davam edəcəkdir.

ƏDƏBİYYAT

1. Abdurraxmanova G.C. Büyük Qafqazın şimal şərqində yağışlarının çayların axım rejiminə təsiri haqqında//Azərbaycan coğrafiya cəmiyyətinin əsərləri, XIX c, Bakı, 2017, s.205-208.
2. Xəlilov S.H., Səfərov S.H. Azərbaycan Respublikasında havanın temperaturunun və atmosfer yağışlarının aylıq və illik normaları (1691-1990-cı illər), Bakı, 2001, 229 s.
3. İmanov F.Ə. Hidrometeorologiyada statistik metodlar, Bakı, 2011, 272 s.
4. Musayeva M.A. Büyük Qafqazın şimal şərq hissəsində çoxillik yağışının dəyişməsi // Azərbaycan coğrafiya cəmiyyətinin əsərləri, XIX c, Bakı, 2017, s.199-204.
5. Məhərrəmova M.M. Regional iqlim dəyişmələri fonunda Quba-Xaçmaz iqtisadi rayonunda istilik ehtiyyatlarının müasir vəziyyətinin qiymətləndirilməsi barədə//Azərbaycan coğrafiya cəmiyyətinin əsərləri, XVIc, Bakı, 2011, s.231-233.
6. Səfərov S.H., Mahmudov R.N. Müasir iqlim dəyişmələri və Azərbaycan, Bakı, 2011, 312 s.
7. Səfərov S.H., Hüseynov Q.M., Səfərov A.S. Büyük Qafqaz və Naxçıvan MR-sı ərazisi üçün havanın temperaturunun hündürlüyü görə dəyişməsinin qeyri-stasionar statistik modeli//Qlobal iqtisadi şərait və Azərbaycanın iqtisadi-coğrafi mövqeyi konfrans materialı, Bakı, 2017, s. 346-353.
8. Сафаров С.Г. Грозоградовые и селевые явления на территории Азербайджана и радиолокационные методы их прогнозирования, Баку 2012, 292с.
9. <https://climate.nasa.gov>.

ВЛИЯНИЕ КЛИМАТИЧЕСКИХ ИЗМЕНЕНИЙ НА РЕЖИМ ОСАДКОВ В СЕВЕРО-ВОСТОЧНОЙ ЧАСТИ ОБЛАСТИ БОЛЬШОГО КАВКАЗА

А.А.ГАСАНАЛИЕВ, Д.С.ГУСЕЙНОВ

РЕЗЮМЕ

Исследование направлено на выявление влияния глобальных климатических изменений на режим многолетних осадков в северо-восточной части области Большого Кавказа. В ходе исследований были использованы данные наблюдений 5 метеорологических станций в период 1991-2016 г.г. Был проведён сравнительный расчёт различных показаний многолетних осадков (1991-2016 г.г.) с базовыми коэффициентами (1961-1990 г.г.).

Проанализированы 2 многолетних периода (1991-2004 г.г., 2005-2016 г.г.) и приведены сравнительные характеристики месячных, сезонных и годовых колебаний осадков. Результаты показывают, что за последние 25 лет среднегодовая температура составила на морском побережье 13.0°C , в низменности 11.2°C , в средних горах 9.1°C , в высокогорье 5.4°C . Но в сравнении с 1961-1990 г.г. среднегодовая температура повысилась на 0.8°C . Годовое количество осадков, зависимо от станций было в интервале 320-350 мм, в течении 25 лет в некоторых местах понижение годового количества осадков составило 11%. Результаты исследования могут быть использованы в дальнейшем для развития промышленных отраслей в регионе.

Ключевые слова: Аномалия, звопорация, климатические изменения, интерполяция, корреляция, конвекция, митигация, нормативное значение, тенденция.

THE IMPACT OF CLIMATE CHANGE ON THE NORTH EAST OF THE GREATER CAUCASUS REGION

A.A.GASANALIEV, J.S.HUSEYNOV

SUMMARY

The study aims to reveal the effects of global climate change on the precipitation regime in the northeastern part of the Greater Caucasus. During the analyzes, the observational data of 5 meteorological stations for 1991-2016 were used. Comparative analysis of various indicators of precipitation (1991-2016) with baseline values (1961-1990) was conducted. In the study looked at to multiyears for 2 periods (1991-2004, 2005-2016) and compared monthly, seasonal, and annual precipitation changes. The study found out that the average annual temperature for the last 25 years was 13.0°C on the coast, 11.2°C in the lowland, 9.1°C in the middlelands, and 5.4°C in the highlands. However, compared from 1961 to 1990, perennial temperatures increased by 0.8°C . The amount of annual rainfall was in the range of 320-550 mm depending on the stations. Over the past 25 years, the decline in rainfall has increased to some 11% in some places. The results of the study can be used in the future for the development of industries in the region.

Keywords: Anomaly, evaporation, climate changes, interpolation, convection, correlation, mitigation, norm values, trend.